



Elnarə QARAGÖZOVA

KAFKANIN “PROSES”İNDƏ PARABOLALAR

XX əsr ədəbiyyatının fenomen yazıçılarından olan Frans Kafkanın şəxsi həyatı kimi, yaradıcılığı da qəribə və qeyri-adi olmuşdur. Modernizmin əsas nümayəndələrindən hesab edilən yazıcının yaradıcılığını tədqiqatçılar müxtəlif metodlarla izah etməyə çalışmışlar: psixoanaliz, struktur analiz, iudaizm, xristianlıq və s. Çex yazıçısı Karel Kozik “Kafka dünyası” anlayışını belə izah edir: “İnsan arzularının, fikirlərindəki mücərrədliyin dünyası; dəhşətli və mənasız labirintə bənzər dünya; insanların bürokratiya maşınının cəngində əzab çəkdiyi, insanların gücsüz olduğu dünya. Fransız ədəbiyatşunası L.Qoldman Kafka'nın absurd dünyasını insan şəxsiyyətinin monopolist kapitalizmin mexaniki sistemində inkişaf etdiyi bir dünya kimi izah edir”. Kafka'nın əsərlərində xərıcı aləm iblis görkəmində görünür, insan xa-

rakterinin bütövlüyüünə inam itir, onun yerini ümidsizlik, tənhalıq tutur. Kafka insanın əzablarının mənbəyini və səbəbini insanın özündə, onun öz təbiətində axtarırdı. Kafka şərin hakimiyyətini mütləq hesab edir, buna görə xeyirin qələbə imkanlarına inanmırı. Əsərlərinin bir çoxunda Kafka tənhalığı və onun atributlarını – susqunluğu, sakitliyi tərənnüm edir. Kafka'nın “Gündəlik”ləri də onun yaradıcılığının dərinliyinə enməyə kömək edən bir vasitədir. Müəyyən məqamlarda ancəq bu gündəliklər vasitəsilə Kafka'nın əsərlərinin mahiyyətini anlamış, müəllifin öz əsərlərinə münasibətini və həyata baxışlarını öyrənmək mümkündür. Məhz bu gündəliklər sayəsində məlum olur ki, Kafka'nın bütün yaradıcılığı onun uşaqlığının ağır təəssüratları üzərində qurulmuşdur. Yazar bütün səhv'lərində, günahlarında keçmişini

günahlandırır və “Qəsr”, eləcə də “Proses” romanlarının qəhrəmanları kimi dolaşıqlıq içində çəş-baş qalır. Fikirlərimizin təsdiqi üçün Kafkanın gündəliyindən aşağıdakı qeydləri təqdim edirik:

“Öz uşaqlarından minnətdarlıq gözləyən valideynlər sələmçilərə bənzəyirlər, onlar faiz almaq üçün həvəslə kapitalı risk altında qoyular”.

“19 yanvar 1914. “Çevrilmə”dən çox nəzəriyam. Hər şey tamamilə natamamdır”.

“Bu gün Maksla, daha sonra Baumla olduğu kimi münasibətdə özümü bir neçə saat insan kimi aparanda yuxudan öncə artıq təkəbbürə doluyam”.

“Mən tez-tez bu barədə fikirləşirəm və belə nəticəyə gəlirəm ki, mənim tərbiyəm bir çox cəhətdən mənə ziyan vurub.”

“Yazıcıının individuallığı ondadır ki, hər kəs öz çatışmayan cəhətlərini özünəməxsus şəkilədə gizləyir.”

“Tamaşaçıdan zahiri oyunu anlamaqdan da ha artıq heç nə tələb etmək olmaz”.

Kafkanın gündəliklərində qarabasmaları və qorxuları da təsvir olunur. Bəlkə də, Kafkanın gündəliklərini bu qədər maraqlı edən cəhət onda şüuraltının tam çılpasılığı ilə təzahür etməsidir. Kafkanın gündəlikləri oxucular tərəfindən əsl sənət əsəri kimi qəbul olunur. Burada həyat ədəbiyyatla qoşa addımlayıır, yuxular reallığa qovuşur, şüuraltının mübhəm piçiltiləri eşidilir və oxucunu yazıcıının daxili aləminə həyəcanlı səyahətə aparıır.

Kafkanın “Proses” əsəri haqqında ədəbiyyatşunaslar olduqca maraqlı fikirlər söyləmişlər. Bu əsəri analiz edən Helmut Rixter əsərin əsas məğzini şəxsiyyətin ikitəşməsində görür: professional, işgüzər Yozef K. və insan Yozef K. Yozef K.-nın bütün fikirləri və hissəleri onun sənətinin tələblərinə tabedir. Yozef K. yalnız o zaman vəzifəsində, sosial həyatda yüksələ bilər ki, öz şəxsi həyatını iş həyatına tabe etsin, ona uyğunlaşdırırsın. Kafkaşunaslar “Proses”in mənasını belə izah edirlər ki, Yozef K. düzgün ya-

şamayıb, o, özündəki insanı professionala qurban verib. H.Rixter əsərin fəlsəfi mənasını günahın, sadəcə, bir şəxsiyyətə deyil, bütövlükdə cəmiyyətə aid olması kimi açmışdır. Amerikalı tədqiqatçı İ.Henel qeyd edir ki, “Proses” əsərindəki məhkəməni nə ilahi qanunun icraçısı, nə dünyanın simvolu kimi izah etmək doğrudur, bu, insanın öz zəifliyinə haqq qazandırmasının simvoludur. Əsərdə qəhrəmanın özünü ilk dəfə şəxsiyyət kimi dərk etməsi, özünü da xildən seyr etməsi baş verir. Lakin bu, ona həyatını itirmək bahasına başa gəlir.

Kafkanın “Proses” əsərində paraboladan geniş istifadə olunmuşdur. Əsərin şərhinə keçməzdən əvvəl, ümumiyyətlə, parabola anlayışının mahiyyətinə diqqət yetirmək lazımdır. Parabola ikili mənaya malik olan termindir. Belə ki, bu termin həm riyaziyyatda, həm də ədəbiyyatşunaslıqda işlədir. Ədəbiyyata bu termin riyaziyyatdan gəlməşdir. Riyaziyyatda parabola abstrakt riyaziyyatın əsas konsepsiyalarından biridir. “Bir çox hallarda ədəbiyyatşunaslıqdakı parabola anlayışı pritça ilə eyniləşdirilir. Pritça isə, bildiyimiz kimi, didaktik allegorik janr nümunəsidir. Bu xüsusiyyətləri ilə təmsilə daha yaxındır. Lakin təmsildən aşağıdakı keyfiyyətləri ilə fərqlənir:

Pritça müəyyən kontekstdə yaranır.

İnkişaf etmiş süjet xəttinə malik olmaya da bilər.

Lakin bununla bərabər, öz rəmzi bütövüyünü, tamlığını qoruyur.

Əsasən mənəvi, əxlaqi, dini-fəlsəfi dəyərlərə yönəlir”.

Parabola yunan sözü olub “müqayisə, tutuşdurma” deməkdir. Əsasən dram və nəşr əsərlərində özünü göstərir. Parabolanın kökündə rəmzlərə yönələn, istiqamətlənən, çoxmənalılığa hesablanmış, köçürməyə əsaslanan surətlər durur. Parabola allegoriyadan onuna fərqlənir ki, allegoriya yalnız birmənalılıq, parabola çoxmənalılıq üzərində qurulur. Buna görə də parabolaya bəzən “rəmzi pritça” da deyilir. Burada parabolaya oxşar digər bir termi-

ni - hiperbolanı da izah etmək yerinə düşərdi. Bu termin də ədəbiyyata riyaziyyatdan gəlib. Riyazi mənasına görə “konusun oxuna paralel kəsiklərdən biri” deməkdir. Ədəbiyyatda isə mənası “mübaliğə, şışirtmə” kimi izah olunur. Bu poetik fiqurdan müəyyən bir xüsusiyyəti, obrazı daha qabarıq, ifrat göstərmək üçün istifadə olunur. Hiperbola çox zaman ironik keyfiyyət də kəsb edir.

Bu poetik figur əsərin üzdə görünən mənasından başqa daha böyük, fəlsəfi mənaya malik olduğunu göstərir. Belə ki, Yozef K-nı həbsə alan orqanın dəftərxanası çardaqda yerləşir. Bu dəftərxanada sakinlər paltar sərir, hər cür lazımsız əşyalar saxlayırlar. Rəssam Tito-rellin də evi belə bir çardaqda, belə bir “dəftərxana”nın qonşuluğunda yerləşir. Bir sözlə, “gözə görünməz” məhkəmə əslində hər yerdə hökmrandır, qəhrəmanın ünsiyyət saxladığı insanların çoxu onun məmurlarıdır. Yozef K. çardaqdakı dəftərxanaya gələrkən buradakı hava çox boğanaq olduğundan halı pisləşir və dəftərxana işçiləri onu bayırə çıxarmalı olurlar.



Havaya çıxan qəhrəmanın halı yaxşılaşır, lakin onu çölə çıxaran dəftərxana işçiləri təmiz havada nəfəs ala bilmirlər. Burada, ümumiyyətlə, bu məhkəməyə və onun apardığı prosesə rəmzi bir işarə vardır. Yozef K. ona görə boğulur ki, bu mühitə yaddır, dəftərxana işçiləri üçün isə azadlıq, təmiz hava dözülməzdır. Əsərin sonunda da Yozef K. nəfəs ala bilmədiyi bu dünyadan qurbanı olur. Yozef K.-ya elan olunur ki, o həbs olunub, haqqında cinayət işi açılıb, yalnız niyə və kim tərəfindən həbs olunduğu haqqında məlumat verilmir. Bu prosesin özü də sanki xəyalidir, ara sözlərindən, dedi-qodudan ibarətdir. Burada əslində insanın şəxsiyyətini sıxan ictimai sərhədlərə işaret olunur. Cəmiyyətin daimi təzyiqi altında olan insan son nəticədə ümidsizliyə düşür olur. Yozef K.-nın istintaqa çağrıldığını mənzilin şəxsi ev olması da mətiqsizlik kimi diqqəti cəlb edir. Bu prosesin ciddiliyi, məhkəmənin hər şeyə qadirliyi ilə onun belə məkanda yerləşməsi əkslik təşkil edir. Bizim fikrimizcə, burada yenə də ictimai mühitə, onun insan azadlığını məhdudlaşdırmasına işaret olunur. “Məhkəmə”nin daim məişət səhnələri fonunda aparılması da bunun sübutudur. Yozef K.-nın əsərin əvvəlindəki əhval-ruhiyyəsi ilə sondakı əhval-ruhiyyəsi kəskin fərqlənir. Belə ki, əvvəlcə bütün olidlər oyun kimi baxan, qalib gələcəyinə inanan qəhrəman axırda hadisələrə müticəsinə boyun əyir, iki nəfər teatr aktyoruna bənzəyən şəxsə onu edam etməyə imkan verir. Burada mühitin insanı ümidsizliyə, fəaliyyətsizliyə, bədbinliyə gətirib çıxarması əsas ideyadır. Cəlladların da “teatr aktyoruna” bənzədilməsi bütün yaşananların mənasız və acımasız bir oyun olduğunu simvoludur. Əsərdəki bu parabolaların açılması nəticəsində Kafka'nın yaradıcılığından bir şuar, haray kimi keçən “Tənhaliqdan boğulan insani xilas edin!” fikri tam aydınlığı ilə özünü göstərir. əsərin daxili mənasının açılışı ilə sanki ikinci bir “Proses” yaranır. Kafka humanizminin bərqərar olduğu bir dünyani tələb edən “Proses”.